

Liderin həyat kredosu və uğur formulu

...O vaxt 42 yaşı vardı. Dünyanın ən gənc prezidentlərindən biri idi. Fenomenal idarəetmə qabiliyyəti heyranlıq doğururdu. Çox keçmədən “Mən ona özüm qədər inanıram” – deyən ulu öndər Heydər Əliyevin və liderliyinə hamılıqla səs verən xalqının etimadını layiqincə doğrultmağı bacardı. Azərbaycanı aydın üfüqlərə doğru addım-addım irəli apardı və qalibiyyət zirvəsində qərar tutdu.

...İndi artıq müdrik bir rəhbər kimi bütün dünyada tanınır. On səkkiz ildə Azərbaycanın tərəqqisi, xalqın rifahı naminə nələr etmədi! Mötəbər beynəlxalq tribunalardan haqq səsimizi ucaltdı. Ordu quruculuğunu ideal səviyyəyə qaldırdı. Nəhayət, 44 günlük möhtəşəm “Zəfər Yürüşü” sayəsində Qarabağı düşmən işğalından azad etdi. Azərbaycanı qalib dövlət, millətimizi qalib millət edən böyük sərkərdə kimi şöhrət qazandı. Bu gün məhz onun uzaqgörən siyasətinin, prinsipial məqamlarda qətiyyətli mövqeyinin, cəsarətli addımlarının hesabına bir millət kimi qəddimizi düzəltmişik və daha uca zirvələrə, daha böyük qələbələrə doğru gedirik.

Ötən il noyabrın 10-da təcavüzkar ölkənin hökumət başçısının onun üçün sırf kapitulyasiya sənədi olan üçtərəfli bəyanat imzalamağa məcbur olması Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsi olaraq dünya hərbi tarixində yeni bir səhifə təşkil edir. Bu, ərazilərimizin 20 faizini qəsb etmiş nankor qonşularımızın 30 ildən bəri orada möhkəmlənərək sülhyaratma prosesindən hər vasitə ilə yayınmaq və status-kvonu dəyişməz saxlamaq cəhdlərinin tam iflasa uğraması, Azərbaycanın isə ilbəil artan qüdrətinin parlaq nümayişi oldu.

Bir-birinin ardınca qələbələr

gəldikcə, ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalandıqca dövlətimizin başçısı müjdə dolu xəbərlərlə xalqa müraciət edir, gözaydınlığı verirdi. Tarixi 10 noyabr bəyanatından sonra da cənab İlham Əliyev üzünü daim sədaqətlə xidmət etdiyi xalqına tutaraq, parlaq nitqini söylədi: “Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir”.

(ardı 4-cü səhifədə)

Liderin həyat kredosu və uğur formulu

(əvvəli 1-ci səhifədə)

Böyük qələbə Prezident İlham Əliyevin illərlə, özü də böyük inamla həyata keçirdiyi ictimai-siyasi, sosial-iqtisadi inkişaf konsepsiyasının məntiqi yekunudur. Sonrakı mərhələdə qazanılan uğurlar bu gənəti daha da möhkəmləndirib, "Sözümüz imzamızdır" fikrinin təsdiq möhürü olub.

İlham Əliyevin tərcümeyi-halı, əslində, geniş ictimaiyyətə yaxşı məlumdur. Amma yenə də qeyd edək ki, o, görkəmli ictimai-siyasi xadim, tanınmış siyasətçi Heydər Əliyevin ailəsində dünyaya göz açıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMI) məzunudur. 1977-ci ildə MDBMI-ni bitirdikdən sonra bu ali məktəbin aspiranturasına qəbul olub, 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi alıb. Həmin ali təhsil müəssisəsində dərs də deyib. Ömür-gün dostu, İ.M.Segenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə ailə qurub. 2013-cü ildə Bakıda (MDBMI) məzunlarının I Ümumdünya Forumundakı çıxışı zamanı söylədikləri əsl qədərbiləlik nümunəsi sayıla bilər: "Mənim həyatımın 15 ili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Orada oxumuşam, sonra aspiranturaya daxil olmuşam, işləmişəm. Bu, unudulmaz illərdir. Yəqin ki, hər kəs üçün ən yaxşı illər gənclik, formalaşma illəridir. Mübaliğəsiz, tam səmimi deyə bilərəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım bilik və təcrübə bu gün mənə işimdə kömək edir".

MDBMI-nin dünyadakı diplomatik kadrlar potensialının artırılmasındakı rolunu layiqincə dəyərləndirən Prezidentimiz bildirib ki, çox gənclər orada təhsil almağa çalışırlar. Ailə ənənələri də buna gözəl misaldır. Prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.

Böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan son 50 ildə siyasət və idarəetmə sahələrində uğurları xalqımızın xoşbəxtliyini təmin edib. İki böyük siyasi liderimiz buna nail olub. Xalqın əsl məhəbbətini qazanmış həmin siyasi liderlərdən biri ulu öndər Heydər Əliyev olmuşdursa, digəri məhz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevdir.

Möhtərəm Prezidentimiz vəzifə pillələrində inamla irəliləyib və ona həvalə olunan bütün işlərdə şəxsi nümunə göstərib. 1995-ci və 2000-ci illərdə Milli Məclisə deputat seçilib. 2003-cü ildə Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.



1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisi nümayəndəsi heyətinin rəhbəri olub. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə fəxri üzv diplomu və AŞPA-nın medalı ilə təltif edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Respublikasının Prezidenti seçilib. Seçilənlər 76 faizdən çoxu İlham Əliyevin lehinə səs verib. 2008, 2013 və 2018-ci illərdə yenidən prezident seçilib. Son seçkilərdə səslərin 86,03 faizini toplayıb.

2003-cü ildə "Zəngin və qüdrətli Azərbaycan uğrunda" çağırışı ilə milyonları öz ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda hüquqi və dünyəvi dövlət quruculuğu prosesi bu günədək inamla həyata keçirilir. Dövlət başçısının xidmətləri ilə Azərbaycanda demokratik prosesi sürətləndirən siyasi islahatlar dönməz xarakter alıb. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa,

yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin" – fikri onun həyat kredosu və uğur formuludur.

Azərbaycan beynəlxalq əlaqələr, iktirəfli münasibətlər sahəsində nümunəvi bir dövlətdir. Regionda liderlik mövqeləri durmadan möhkəmlənir. Ölkəmiz Qoşul-mama Hərəkatında, Şərq tərəfdaşlığında və İslam Əməkdaşlıq Təşkilatında fəallığı ilə xüsusilə seçilir. Bu aspektdə qardaş Türkiyə ilə münasibətlər məxsusi yer tutur. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan öz ölkəsinin daim Azərbaycanın yanında olduğunu dönmə-dönə bildirib və əməldə sübuta yetirib. Bakıdakı Zəfər paradında onun iştirakı isə Azərbaycanın heç də dünyada tək olmadığı barədə məlum güclərə verilən bir mesaj idi. Bu gün ulu öndərin "Bir millət – iki dövlət" şüarının təntənəsi bütün parlaqlığı ilə gözlər önündə cılvələnilir. 2021-ci il iyunun 15-də müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi möhtəşəm sənəd olmaqla, həm Azərbaycan və Türkiyə, həm də region üçün çox önəmli tarixi hadisədir. Bu, Vətən müharibəsindəki böyük qələbənin parlaq əks-sədasıdır.

Artıq dünya Azərbaycanın haqq səsinə eşidir və dəstəkləyir. Bu ayın ortalarında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində Avropa strukturlarına inteqrasiyanın Azərbaycanın strateji

yolu olduğu bir daha təsdiqləndi. Yekun sənədlərdə ölkəmizin Ermənistanla olan problemlərinin bizim və deməli, haqqın, ədalətin təntənəsi kimi təfsir edilməsi ölkəmizin Avropada siyasi çəkisinin artması amili kimi dəyərləndirilməlidir.

Prezidentin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" strategiyasının bir istiqaməti də işğaldan azad olunmuş Qarabağın dirçəlişi prosesinə aiddir. Qarabağ və Şərqi Zəngəzurdə bərpa-quruculuq işləri, necə deyirlər, bütün cəbhə boyu həyata keçirilir. Artıq azad nəfəs alan ərazilərimizin malik olduğu potensialın ölkənin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. İndi oraya "Böyük Qayıdış" konsepsiyası sürətlə reallaşdırılır. Zəngəzur dəhlizinin açılması yönümüzə irəliləyiş, sərhədlərin delimitasiya və demarkasiyasının qaçılmaz zərurətə çevrilməsi böyük diplomat olan cənab İlham Əliyevin ardıcıl qazandığı qələbələr seriyasına aiddir.

Azərbaycan Prezidenti böyük qələbədən sonra Qarabağa 17 dəfə səfər edib. Orada icra olunan ilk layihə "Zəfər yolu"nın salınması olub. Səfər zamanı Prezidentin qədim Xudafərin körpüsünə gələrək onun üzərinə şanlı bayrağımızı sancması və İranla 132 kilometrlik sərhədi bərpa etmiş xoşbəxt xalqın müzəffər

rəhbəri kimi həmin ərazidə qürurla, şəstlə gəzməsi unudulmaz tarixi anlar idi. Beləliklə, ilk layihənin ayağı sayılı olub və gələcəyin hünər, tərəqqi eskizlərinin icrasına uğurlu start verilib.

Yanvarın 14-də azad Şuşaya ilk səfərinə reallaşdıran dövlət başçısı orada üçrəngli bayrağımızı ucaldıb, hərbiçilərlə görüşüb və torpaqlarımızın alınmasında onların misilsiz hünərindən danışib. Prezident Şuşadakı ibadət evlərinə, o cümlədən, Saatlı məscidinə gedib. Bu məscidin adı özlüyündə belə bir assosiasiya yaradıb ki, artıq zaman bizim zamandır, saatlar Azərbaycanın xeyrinə işləyir. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin erməni faşistləri tərəfindən güllələnmiş büstlərinin Şuşadakı əvvəlki yerlərinə qaytarılması isə haqqın nəzislə də, üzülmədiyinə dəlil edib. Cənab İlham Əliyev Bülbülün dağıdılmış ev-muzeyinin, Şuşa Realnı Məktəbinin və bütün digər mədəni obyektlərin ən yüksək səviyyədə bərpa olunacağını söyləyərək deyib ki, Cıdır düzündə yenidən böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq, muğam səsi eşidiləcək. May ayında orada "Xaribülbul" Festivalı təşkil edilib və bəmlə-zilli muğam səsləri Şuşa dağlarında əks-səda verib. Avqustun sonunda Vaqif Poeziya Günləri başlanıb. Sentyabrda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı olub.

Qarabağa növbəti səfərdə cənab İlham Əliyev 10 noyabr tarixli üçtərəfli birgə Bəyanata əsasən, Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsində mühüm rol oynayacaq Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Birinci pilot "Ağıllı kənd" layihəsi üzrə işlər başlanıb... Bu payız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının və "Zəfər yolu"nın açılışları, Zəngəzur dəhlizinin – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun, Zəngilanda "DOST Aqropark"ın təməlinin qoyulması səfərlər zamanı reallaşdırılan tarixi hadisələrdir. Zəfər Gününü Şuşada keçirən dövlət başçısı və xanımı Cıdır düzündə hərbiçilərlə görüşüblər. Prezident onların qarşısında çıxış edib və bayram təbriklərini çatdırıb.

Yubilyarın portret cizgilərini daha da aydınlaşdıran bəzi məqamları xatırlayaq. Ötən il noyabrın 8-də – Şuşanın alındığı gün Prezidentin xalqa müraciətində kövrəlmiş halda dedi ki, sözlər hamının xatirindədir: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün!"

Rayonların birində ictimaiyyət nümayəndələri ilə görüş zamanı dövlət başçısı "İcazə verin, sizin dəmir yumruğunuzu öpüm" deyən ağbircək qadını qucaqlayıb bağrına bassada, əlinin öpülməsinə qəti imkan vermədi. Milli Qəhrəman Şükür Həmidovun atası "Milli Məclisdən xahiş edirəm ki, müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə "Azərbaycanın daimi Prezidenti" adı verilsin" deyəndə dövlət başçısı cavab verdi ki, mən veto qoyacağam ona, mənim belə hüququm var... Budur əsl təvazökarlıq, böyük sadəlik və əsl böyüklük!

Hələ 2014-cü ildə Praqada "Şərq Tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunan sammitdə qondarma erməni soyqırımı ilə bağlı Türkiyəni yamanlayan Serj Sarkisyan verdiyi bu cavab möhtərəm Prezidentimizin necə dostpərvər, əqidəsinə sadiq bir lider olduğunu göstərmişdi: "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam və Türkiyə–Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm". Eyni obyektivlik və prinsiplilik nümunəsini cənab İlham Əliyev Yürütdüyü Sammitdə bir daha nümayiş etdirdi. Yekun sənədin Belarusun daxili işlərinə aid olan 11-ci bəndinə qoşulması ilə rəsmi Bakının daim müstəqil xarici siyasət yürütdüyünü göstərdi. Əlbəttə, sammitin diqqətçəkən hadisəsi olan bu demarş, bu etiraz özlüyündə həm ali rəhbərimizin ölkələrin suverenliyinə hörmət əməlinə sadiqliyini, həm də çoxları üçün nümunə ola biləcək fərdi, əxlaqi xarakter cizgilərini ehtiva edir.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"